

Molla Nasreddin

№ 19

Молла Наср-Эддин
Rizvan bagında (əqqə)

Kijməti 15 kəpiq



Nahəllərin aqqa da olan Rizvan bagında idd
zir dəfə bir neçə həftə davam edən bir bayramları
vəndur. By bayranda yaak-beşiq ancak qızılız ist
ras edərlər. Kadın cinsinə baga qırmağı hüki
jəndür.



Bütün din ajrı. Bahai kardaşları, ejdi Rizvan münasabatına təbriq ediriz (qəcəq dildizim içməz olzıstarız).

Hərdəm bir

Mən qəturub Jazandağı 15
il dıjacəq icarətin mənə na dəx-
quş içqi duşanları, bağlı, olsagy
halda sırınlar qızılı sıratda ca-
maşa bira beş kılmamış içqi sa-
tılıb xalkı sirab etdiqları qəz kar-
alından içən mənsib idarəələr by
qızılı siğla masasının karstını
almamışlardır, molla dejacəqqi
“Fotobərəqəllahu ahsəzul xalikin”

Əjər qəturub jazsamqı bag-
sajıyan muvəqqiilər (clasında bə-
zı turq muvəqqiillər, bəskaların-
na xox qalmadən etarı gej-
dildə kartı-kırtı dəmətləb ol-
şalarını məşxərə koymışlar, onda-
da molla dejacəq qəca vəkili da-
mir yzənar, mənəda bəjələ sebəbat-
lar dişəməz. Jazsamqı bazar da-
ərdəbbil lötələri, qui ilə zir zibili
karşılardır qırınqası 8 manat-
dan həna adına camastın xyr-
duşa verib xalkın sakallınuñ
dədəsinə od vyrmysılar, janı mol-
la qəturub jazsamqı bag-
sajıyan muvəqqiillər (clasında bə-
zı turq muvəqqiillər, bəskaların-
na xox qalmadən etarı gej-
dildə kartı-kırtı dəmətləb ol-
şalarını məşxərə koymışlar, onda-
da molla dejacəq qəca vəkili da-
mir yzənar, mənəda bəjələ sebəbat-
lar dişəməz. Jazsamqı bazar da-
ərdəbbil lötələri, qui ilə zir zibili
karşılardır qırınqası 8 manat-
dan həna adına camastın xyr-
duşa verib xalkın sakallınuñ
dədəsinə od vyrmysılar, janı mol-

Hərdəm bir

Son saat

Naxçıvan-kiyvək firəci va
naməzdələr, bir qilo jarım-kom-
somalı va pionerlər içündə 100
gram haradan işa haşız (anasa)
ədəbdilimizdir.

Ağdaş-Łaqı qəndində hacı,
mahməd ifəndinin sədəratı altına-
ya birlər (cəzb) olmak com'ijit-i
duzulmalıdır. Əhəndi, cam'ijit uz-
vi kadır cəzb olyb yəməni camil-
altı üzvi olan hacı, maharrəmi
dejmədər. Uzvlərin saji, art-
qətməq və bozbaş, pis bıjər-

Iqi ta'mir

Ləngaranda bir bag var qı
onluq içərisində qalisa binası, jer-
ləməsi, kommnynxoz, haman bagı,
ta'mira baslaması, by tarafında
canəb qəsilə bagın ta'mirini qər-
duqda o da-qələsəni, hasara sal-
ıb ta'mira baslamışdır (Xorkov-

“Mirza dəbul”

Gəzəta belə olar.

Turqan qəndində çikan divar
gəzətisi çök qəzəb açıldı. By
qəzəb açıldıqda bəzə dəstə ad-
əmənələndən alət olmasındandır.

By gəzəta eç duzun jolny
byrakılıb saxlı gəzəda byna ona
sataşmadı. Bir işçi jol ilə

qətididə har qəbələ kiyak ja ko-
çuya o jol ilə qədərsə artıq ga-
zətə ezuşa material hazırlamış
olur. Daha o işçinin adı gəzətə
den çkmaz, əlbəttə divar gəze-
tasi belə olar (?)

Ploduk.

17 manat 680 manat
oldy.

Kommynxozda çalısan tex-
nik Kapriliyan vəzifəsindən qanar
ediləndə onyx həkk hesabından
17 manat verilmək kifayət. By
isə o kadar tyda-sydaja salınırqı
qəlib 7 aj tamam olur.

Ümum kənən üzər by altı,
aja Kapriliyan 680 manat para
tələb edir.

İmdî is qəlib çukub Nax-
çıvan a'lı mahmədəsinə, təbi'i-
diri a'lı mahmədə kənən məv-
cubincə həmin parancı-kommyn-
xozyn bogazını, uzaqələtib Kap-
riliyan verəcəq, ancak məsəla

Doktorça

Telli xanım
Ma'zynijskdan kajidub
ez maşqılıjatına başlaması-
dır.

Ixtsasi: qəçəl başlara.
Agrıjan qəzlərə və yaşlı
olmamış avratıvlarla ez „fabri-
kassat“ hazırlayıd, darmalılar ilə müaləcə etməqdır.

Adress: Sahtaxti, qəndi
Aaşa mahallə. №842 1/2

byrasındadır qı by ia 6 ajar-
la, kida surunub qəlib 680 manat
oldy byndan sonra heç olma-
sa bir-iq ajda mahmədə su-
runacaq qı dinməz-seləməz Kap-
riliyan əfəndi tamam-qaral kom-
mynxozdan 17 manat ivazına
miftəcə olarək 1000 manat alıb
cibidənən salacakdır.

Dejilənlərə qəra by surun-
durma, Kapriliyanın dosty Aga-
canof tarafındən „huymət na-
fin“ edilmişsədən ancak işin
axırı, bir balaca anqolatizija
çevrilmişdir.

Molla amil sun allah birsən-
sejələ qərqə by pylı kommnyn-
xozmży verməlidir joxsə Agacnof
hərfini?

Məşadi ibad.



UN VAN
Bağı, qəhnə
popta quş-
sı № 64
Telefon
№ 40-83

Molla Nasreddin Təkvimi

MAJ

9

Pancənba

MAJ

10

Cum'a

MAJ

11

Şənbə

MAJ

12

Bazar

MAJ

13

Bazar ertəs

MAJ

14

Təq

MAJ

15

Çəhərənba



Şyra mətbuat.

Şyra mətbuat haman mətbuatdır qı Şyra
daxiliyyət zührə qəlin.

Şyra mətbuatıññ: 1) firka
mətbuat 2) təqil mətbuat 3) Qandı mətbuat
4) Dors qətbələr 5) alħasəzələr mətbuat, və qejlərlə.

Həmin mətbuat cam'ın Şyra daxiliyyət zə-
jəzətələrə lajda veril mətbuatdır, onçun
Şyra huymaq by kism mətbuat qəzəb byrak
va hadisə xərclər kojır.

İndi Şyra daxiliyyət by sujudkumuzdan baş-
ka qəna ejlə mətbuat vərdəmələ qı zəjəzətələr
için mətbuat-zəjəzətələrə başqa bir mənəfi olmu-
ja? o mətbuatıññ həmçinin xejli qəzəb sarı olyna?
Vərdəl.

Nadir o mətbuatın adı?

O mətbuatıññ adı dini mətbuatdır, ja'nı qe-
şiqşələr mətbuatdır, və bər azəda mətbuatıññ
mətbuatdır.

Həmin qeşiqşələr mətbuatıññ da ibarət iññ kism-
dan 1) bir kismi dini qətbələr və qıtəbələrə, rı-
salərlər.

2) bir kismida gazeta va zyrnatlırdır. By
kism qeşiqşələr mətbuatıññ ilə arzunda Şyra-
lar daxiliyyət bələ million nüsxədən artıq nəşr
olyubur.

By mətbuatıññ başqa Şyra daxiliyyətən jed-
idid adı Jini gazeta va ayınal nəşr olynyr, bynla-
rıññ işini bizim pəq olan İslam dinindən rəvəjət
edir; birlər Yəşənşirdə, „İslam“ adlı gazetədir, bili-
ridə „Şimfopol“ şəhərində „əsri müsəlmanlıq“ ad-
lı gazetədir.

Cam' by sajdakumuz dini gazeta va zyrnatlı-
rələr Şyra mətbuatları nəhəj qəzəb byrakırlar.

Onçun by qəçən mətbuat hərəmən qurun-
da Şyra mətbuatıññ tabriq edəndən qurun-
da qeşiqşələr mətbuatıññ tabriq beş kıl vəkündən?

Əgər Şyra mətbuatıññ dəqilsə-əqər lazımlı-
mətbuatıññ daqılısa-pa no sabəbə Şyra mətbuatıññ ona
qəzəb byrakırlərənəzədə qəzəbələr beş kıl vəkündən?
jaşasın (bir az vakt) qeşiqşələr mətbuatıññ, və onu
məmən dəstələr-mətbuatıññ mudiridər...

Molla Nasreddin.



Bazar səhbətləri.

Vyrha-vyr!

Cərəq qıtəbçan neçə adam
iñküd?.

— 16 adamlık?

— Şəhən iləndə by kadar adam
hanı?

— Ələnlərimiz lindjə kadar ev
dəstərindən çıxarılmadıqına qə-
ra onları da jadzdrimiz sam.

— Neçə kooperativ qıtəbçan
var?

— Bir dana.

— Bir qıtəbçan ilə neçə dola-
nursan?

— Bas na edim?

— Ver ezuvin qazyt idarəsinə
75 kapıqdan qeçib bir tələn
ver qunda bir qıtəbçə al, tətli
edənqı jokdry!

— A balaş san by saat koop-
erativindən jag almındır?

— On satdırın bakkal Həsəna
indida ezmən içün altıram.

— . . .

— Məsədi Həsəni na iada olyr-
san?

— Kooperativlərdən mal alb
satıram-alħaq xejr versin oda elə
bir iadır.

İdarələrdə

— Na içün jeni alıbba ilə Jaz-
mırən?

— Jadzgum, sonra okyja bi-
lindjimə qera!

— San na içün arəb alıbba,
ilə jazmırən?
— İcləsə tələşirəm, korkyram
jeni alıbba ilə jazsəm yzyn çəqa.

Özlərinə dəxli jokdry.

Bir çox idarələrdə kassaların
janında „oγry ve cibqlərləndən
ezunuzu mühafəzə ediniz“ jazlı
lovhalar asılıbdır.

Qərasan by jazsun o idarə-
lərin ezundə qyl pejan ve is-
raf edənlərə daxlı vardırımlı?

Kab pyl qasənlər qasıdları
pylyn ustunda, asıl pyluların
ustunda oldyq qiblə, kəlbini japan-
lar kəmyn üzərə cəzalançular, jaz-
diklər, qibi, qəlinqini məzqyr lov-
halar o idarələr için by kəbil-
dəndir.

Na olarıq?

Birisi ləngqarən qacan, maq-
tabında ləsərəfli mudiri ola va
o zaman bir aralıq, maqtəb mud-
irini alda daşırədn, maqtəb
adına 1125 manat pyl alıb bal-
ıştu babina daşıl edə, bir mud-
irdən sonra işin ustu açıldı, ha-
man adam jenə öz dost azañal-
ının saşasında rəhaşa ve sar-
bəstə qəzib qef eləsa na olarıq?

Karul jurtk.

Cib lugəti

Otkat - Xusysı müsləhətələrli-
nit killykçulara qırışaq vermaq
istəmədiyi və kommynxoz ilə zil
tavariəzədə - boz' sababları qəra-
tulap-janjanjasılar jerlerinə deñirəl.

Qira - bir killykçuların ajda
verəcəj iqi aylık maaşının mik-
darına deñirəl.

Insa - alverçilərin pyl kaza-
nmak və pyl çok olan idarəə-
rin vurymasına qərməsən olsaq-
dan, onda səndə ləsək edəndən
qı əsi vyrha-vyr ejz bdyraqi var,
daha byradə kəmlişlik qetməj-
lap jersiz hesab edirəm.

Böli xaxdan vyr byrnono
slidin vyrı bölgərlərin körkərəmə-
don vyrı nəfəsini bərədən aldon
vyr dindi vyrı dənəsəb vyrı cu-
laşas....

Bir saatdan sonra qəmali
razələti iqi nəzər şərə xidmətçi
və uç nəsəf müslümlərin təbəb
fəsilənin əlinde....

Molla dajət hər fənd mən
körkərəmən ləp daldə oturan
adamların arasında qızılınmış-
didsəz-əmmə müslümlərin ilə mə-
nim çəkəndən aram olamadən-
dan-arada bir boşəmə çəkərob
köy kuvvətli inzibat işçisini ju-
raq verəq dejərdim: vyr kadan
aləm vyr lap jerindədir. Müsl-
üm nadir müsaməhə nadır!

Ela by sezərlər derən bərdən
„molla haraş“ kopydə hər qəs
kəpməgə başlaşdır, sordym nə var-
na olımış?

Dədilər vyrha-vyr!

İmza: Qor Xəlil.

Evinəməq - tez-tez arval dəjil-
məjə denilir. (Son zamanlardada' a
arvallar arasında tez-tez qisi də-
jizdirəməq qorunmuşa bəşəlməts-
dir.)

Jalan - molla və rızə xan-
larchən behət, və idarə mudirləri-
ninde „zaltra“ və dələrənə deni-
lir.

Qimiqərtli - Bağı, sud satan-
ların-qiblələrin duşqanlarında
bağar olmak üzərə suda járcı sy
kətmək sənətinə denilir.

Lugatçı.

Naxçıvanın idarələrindən
şəhərənəqəşli qaziyən qazan-
laşdırıla bilən qazanlı qazan-

Zorba bir cana- var.

Olimpiyaçıqı qyça 174 176
nömrəli zittarziştva dəntən ev-
da ajrapetof adlı, birisi vardər, by
adam by manzıla qəstərəməsi
hənər jokdry: by hərri həməsi
sərxos-sərxosda var sərxos - olyb
o həjətdə incitməsim bir nəfər
kojmamıçı, manzıl qırjası ver-
mən onym iğun məhəqənə və
vələndə arvad yaqınım apırb qasıb
oldygyny qəstarir məhəqənənin
ona jazgit qalib azad edən qib
o dəlik qalılıq jənə sərxoslaq
başla, dəsərləri milis idarəsinə
aparıtar, qeri dənən qib jənə
sərxoslaq başlar. Həjətdə qələm
qəziçiləri və şoççular dojar, ar-
vad yaqınna belə rahətliyə verməz,
by qırnlarda er avadını, kyl:ja
səlmək istəndən kənşələr əldən
almalar o qun əlinde çapətək bir
konşayın eyino „qifri“ ony ol-
dursun jənə konşalar name! olar-
hərnə isə molla amı! çok zorba
bir canavarlıq misli təpilməz
bilmirg altıncı milis idarəsi by-
nyn sərrini by komşuların bəşən-
dən rədd eləməq ibar etdib
ittixəz edəcək jəxox! Orda Janjan.

Xoryz deñusu.

Cum'a qunu məjən üçündə
Bağıda fatarşqı quçqadə fləci. Aga
Baba taqşığının janında 20 na-
farə qimi myssyrən toplaşdırı-
dı, o kədər müqəmlişdir, jagı
xoryzları deñiudurəcəgəldir. Xo-
ryzlarınn cinsi və deñuşağınlığı
barəda bir qok izahat veridi axır-
da Hazırıntı xəhəzən qəra xo-
ryzları deñusa byrakıldı. fəsək
təraladılar, 3 metr boy, bir met-
rə qurşığının ani olan vələndən
ollityndənqədəq beş həklikindən
kədən bilən janında bir atı dəjərdi,
a bir beşçə karda kəzərdə
li manata vermezdı.

Jardun komitəsinin cajakan-
ı, heç bir zibiliyyət oxşatmək
olmaz qandı qəndi hərəkət
natəmiz jer taqnak olmaz. Birisi
And icib

Molla qand (Qojçayı) dajra-
nırız and icib dirq byndan sun-
ra ezu işun zaps aliđu, bir ja-
zıq araq, qonitlara müfti apart
dərməsn, və onları iadan koj-
masın.

Musamirə

Təzə hamam açılıb, ancak,
onyn kababın da mərhəm olmaya
ittin canazasının ilynolundan, na-
inqi əhali hamama qalmışdır,
balıq oradın, qeydəs bilmərlər,
by canaz-nın birtədə hamamdan
tə addin aralı, olan ambulyator
janın juncadır.

Huqymat tətərsinə boz' mu-
mum unusur daxil olıqları tətə-
roni dəgətmax istəyər, məsələ,
by nələrin nəzərində erəqələrin na-
məmər kədərlərə hər qədər qərəb
sələmətli olmalıdır, allah əzu by mu-
salman bəndələrinə jardim etsin.

Janına na cura qədəram?

Qəncər kazası Dali Məmmət-
li dənəsərlər Zijadlı qəndindən
məzdi Gəni adlı, bir vərisəz adan
olmuydurdur. El jardim komitəsi
məzdi Janının arpa byyadıstı.
Jardim komitəsi nəfisə qəltürmə
istədiqədə, qant ayra üzvi həməd
jəkçülərdeñərlik fərqliqən istəyər.
Husein İsmayıllı ugly deñiqi „mə-
zədi əldən mənə vəsijət edildi
qı onym var joyxny ezuuna eh-
sanı saf edim. hudi mon onym
mən ni jardim komitəsi ver-
sam obando juzu kara onym ja-
nuna na cura qədəram? Qəndli

Qantlı məqtbılardan

Kəsər diza qandında (Naxçı-
van) oldi, qəndi dərənəqəndən
təyinərlər arasındı ciddi həzirlik
qəmənədərdir. Vədə alıb vərmiş,
jet həzirələmək, fəjən, arabə dəy-
mək qiblə tədəriqlər qərəbulur. Yəq-
nələməj kədərlər, kyrban və eh-
san eləməq iğun xüssəli bolma-
duzluşmır. By seconda molla
simində istirəqini arızə edir.

E'ləs.

Naxçıvan adları „Pir Xanı“
qıçısında məhəmmədi Husein-
çığçıqı dəqənənəqəndən qəzəb
natəmiz jer taqnak olmaz. Dənəc
kəsəs Novrityan mudirinin və
Qarabəyli Məmət Kily Myrdəliy-
li rəhbərliyi altındadır. Hələq 15
nəfər uz jazmələr, üzvər ke-
biliyə davam edir.

İmza: Əməq qəlibi.





Doktor—hacъ sizin karnында „dyz baglama azary“ amala qalibdir. Bir azda kand naxosu
ge oldugъ qibi jaglykъ va pijiliq xastalijи daha vardsı.

Hacъ—pah atonan, by doktor, dejasan manim karnыmdaqs azary jok-ancak enbarымдаqs
“ehtjat” Içun jugdagum şejleri sejlaşır.

Mərqazi İcraiji Komitəsi karara alıma-
duzuq bağıda olan jeni təhsil bitirmə
doktorlar qantılara qəndərənlərlər.

Sihijje işlərimizdən



Jeni təhsil bitirmis doktor- (Maniqyrçaja) Mərqazi İcraiji komitəsi mani qantılara
qəndərməq istajir-ancak sizin huzyrınızda maclisi byrak, b. o bitli, çırqlı qəntillərin
içinə qetməq heç urajima jatmır.